

İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişaf ilə uzlaşır

İlham Əliyev: "Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi bizi iqtisadi inkişaf, infrastruktur, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək"

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırır.

Ölkəmizdə keçirilən növbəti siyahıyaalınma barədə Prezident İlham Əliyev məlumat verən Dövlət Statistika Komitəsinin sədri Tahir BUDAQOV deyib:

- Cənab Prezident, Fərmanınıza əsasən bu gün ölkədə əhalinin siyahıyaalınmasına start verilir. İlk növbədə, cənab Prezident, tərtib olunmuş siyahıyaalma və sorğu vərəqələrinin cavablandırılmasını Sizdən xahiş edərək. Bu siyahıyaalınmanın keçirilməsi zərurəti ondan irəli gəlir ki, son illərdə insanların yaşayış, mənzil şəraitində çox ciddi dəyişikliklər baş vermişdir. Miqrasiya proseslərində də müəyyən dəyişikliklər olmuşdur. Bütün bunlar nəzərə alınaraq keçirilən bu siyahıyaalınmanın nəticəsində insanların rifah halında, onların gəlir mənbələrində, mənzil-məişət şəraitində baş verən dəyişikliklərlə yanaşı, əhalinin ailə tərkibi, ev təsərrüfatlarının tərkibi, hər bir şəxs barədə toplanılan məlumatlar

ölkədə həm daxili, həm xarici miqrasiya proseslərinə, eyni zamanda, insanların məşğulluq statusuna, onların gəlir mənbələrinə, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq. Tahir Budaqov ilk dəfə olaraq siyahıyaalınmaya sosial statusla bağlı məsələlərin daxil edildiyini bildirib. O, siyahıyaalınmada Strateji Yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı sualların da nəzərə alındığını diqqətə çatdırıb.

Prezident İlham ƏLİYEV demişdir:

- Çox yaxşı. Bu, hər bir ölkə üçün çox önəmli tədbirdir.

Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı



təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrə təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişaf ilə uzlaşır və bu da təbiiidir. Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizi daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdə

ki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Öminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizi iqtisadi inkişaf, infrastruktur, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdırmaq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər görək bu artıma

uyğun olsun.

Dövlət Statistika Komitəsinin əməkdaşı Zəbiyə ƏSGƏR deyib:

- Cənab Prezident, BMT-nin tövsiyələrinə əsasən siyahıyaalınmanın iki əsas sənədi var ki, bunlardan biri siyahıyaalma vərəqi, digəri isə sorğu vərəqidir. Siyahıyaalma vərəqinin doldurulmasının məqsədi ev təsərrüfatları haqqında məlumat əldə etməkdir. Sonra Prezident İlham Əliyev siyahıyaalma və sorğu vərəqələrində nəzərdə tutulan sualları cavablandırır.

Bakı son illər ərzində bağlar və parklar şəhərinə çevrilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmada sonra yaradılan şəraitlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əli-

yevaya parkda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qur-

ğuları quraşdırılıb. Burada, həmçinin konsert meydançası da var.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən layihələr ölkəmizin ümumi inkişafına sanballı töhfələr verib. Təsədüfi deyil ki, bu gün Azərbaycan sosial-iqtisadi inkişafına görə dünyada lider ölkələrdən biridir. Əldə olunan nailiyyətlər Azərbaycanın bütün regionlarının, o cümlədən paytaxt Bakının da təmsalında aydın görünür. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən paytaxtımızda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxt Bakı gündən-günə abadlaşır, müasirləşir və yenilənir. Ümumi sahəsi 6.5 hektar olan bu istirahət məkanının yenidən qurulması bir daha nümayiş etdirir ki, Azərbaycan dövləti tərəfindən insanların rahatlığı, onların sağlamlığı, bir sözlə, vətəndaşların sosial məsələlərinin həllinə daim xüsusi həssaslıqla yanaşılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda sakinlərlə görüşüb söhbət ediblər.

Paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davam edir



Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım

Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb. Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gözəməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir.

2 Milli Məclisin payız sessiyası işə başladı

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclis 2019-cu ilin yaz və növbədənəkar sessiyalarını uğurla başa vurmuşdur. Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımı tədbirlər görülmüşdür. Parlamentin 17 iclası keçirilmiş, 214 qanun və qərar qəbul edilmişdir.

Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf etmişdir. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.

Parlamentin yaz, növbədənəkar sessiyalarında və sonrakı dövrdə 35 ölkəyə 106 səfər həyata keçirilmişdir. 42 xarici dövlətin və beynəlxalq təşkilatın 96 nümayəndə heyəti, yəni 834 nəfər Milli Məclisdə olmuşdur.

Millət vəkllərimiz Ukraynada və Qazaxıstanda Prezident seçkilərini müşahidə etmişlər.

Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilmiş, eləcə də 12 parlament və 2 beynəlxalq təşkilatın sədrləri Milli Məclisdə qonaq olmuşlar. İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olundu. Müzakirələrdən sonra qanunvericilik işləri planı səsə qoyularaq təsdiqləndi.

Sonra deputatlar "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə" Konstitusiya Qanununu (ikinci səsvermə) da səsə qoyaraq təsdiqlədilər. Bildirildi ki, yeni qanun qəbul olunduğuna görə əvvəlki qanun ləğv edilir.

İclasda "Texniki tənzimləmə haqqında" qanun layihəsinin üçüncü oxunuşu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri ikinci oxunuşdan sonra layihə üzərində aparılmış işləri

diqqətə çatdırdıqdan sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi. "Ələt azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik edilməsi barədə məsələni Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov təqdim etdi. Bildirdi ki, təklif olunan dəyişikliyə görə qanuna yeni 32-ci maddə əlavə olunur. Həmin maddədə deyilir ki, "Bu Qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir." Dəyişiklik səsə qoyularaq təsdiqləndi.

Millət vəklləri "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məsələləri də təsdiqlədilər. Bildirildi ki, bu dəyişikliklər bəzi anlayışların dəyişməsi ilə bağlıdır.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırdı ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər uyğunlaşdırma xarakterlidir. Bu dəyişikliklər də qəbul edildi.

"Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yətkinlik yaşına çatmayanların bəximsizliyinin və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci



oxunuş) və "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Milli Məclisin komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, dəyişikliklər "Psixoloji yardım haqqında" Qanuna uyğunlaşdırma xarakteri daşıyır. Bu dəyişikliklər də təsdiqləndi.

İclasda "Lombardlar haqqında" qanun layihəsinin ikinci oxunuşu barədə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri bildirdi ki, layihədən bir sıra maddələr çıxarılmış, yeni maddələr əlavə edilmişdir. Layihədə lombard fəaliyyətinin həyata keçirilməsinin qaydaları, maliyyələşdirmə mənbələri, girov qoyulan və ya saxlanmaya qəbul edilən əşyaların qiymətləndirilməsi, lombardın nizamnamə kapitalı və digər məsələlər öz əksini tapmışdır. Deputatlar bu qanun layihəsini də ikinci oxunuşda

qəbul etdilər. Sonra "Yerin təkisi haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Qaz təchizatı haqqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" və "Energetika haqqında" qanunlarda dəyişiklik edilməsi barədə uyğunlaşdırma xarakterli məsələ də birinci oxunuşda təsdiq edildi.

Sonra bildirildi ki, "İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş), həmçinin onunla eyni zərfdə daxil olmuş "Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) da "Uşaqların zərərli informasiyadan

qorunması haqqında" Qanuna uyğunlaşdırılır. Bununla bağlı dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edildi. İclasda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanuna da təklif olunan texniki xarakterli dəyişiklik birinci oxunuşda qəbul edildi.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, bu dəyişiklik silahlı birləşmələrə aid olmayan, lakin tərkibindəki bəzi qurumlarda hərbi xidmət nəzərdə tutulan dövlət orqanlarının hərbi qulluqçularının dövlət icbari şəxsi sığortasının və pensiya təminatının qorunmasına xidmət edir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

İclasda "Lisenzialar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələlər də təsdiqləndi.

Gündəliyin sonuncu məsələsi - "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) oldu. Bildirildi ki, dəyişiklik nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutur. Dövlət rüsumundan gələn vəsaitin 30 faizi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aidiyyəti orqanın maddi-texniki bazasının yüksəldilməsinə sərf olunacaq. Dəyişikliyə əsasən, bununla bağlı dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

TANAP layihəsi daha bir mükafata layiq görüldü

TANAP boru kəməri layihəsi ən yaxşı ekoloji təcrübələrinə görə daha bir mükafata layiq görüldü.

Sentyabrın 30-da Vyetnamın Ho Şi Min şəhərində keçirilən mərasimdə TANAP "Davamlılıq" kateqoriyasında "2019-cu il yaşı dünya" mükafatını qazanıb.

TANAP ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan "The Green Organisation" tərəfindən bu beynəlxalq mükafata layiq görüldü.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmələrinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtdakı TANAP-la 2,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin



mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcm 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtdakı TANAP-a təqribən 6 milyard dollar xərclənib.

TANAP Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədimnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP

Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TANAP qaz boru kəmərinə birləşib.

TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrlı hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrlı hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi" QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş."yə (STEAS), 30 faizi "Botas" a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Azərbaycandan keçən tranzit yüklərin həcmi artır



Cari ilin ilk yarısında İran təkə Astara gömrük məntəqəsindən Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək 7 milyon 38 min dollarlıq ixrac, 34 milyon 283 min dollarlıq isə idxal əməliyyatı həyata keçirib.

Bu sözləri eksklüziv açıqlamasında İranın Astara Gömrük İdarəsinin rəisi Rəsul Ümüdi deyib. O bildirib ki, idxal-ixrac əməliyyatları zamanı yükdaşıma dərəcəsi yüksəlib. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu

xəttinin istifadəyə verilməsi İranın Rusiya ilə idxal-ixrac əməliyyatlarının artımına səbəb olub.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin bir qolu olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti 2017-ci ildə istifadəyə verilib. Gələcəkdə İranın Qəzvin-Rəşt dəmir yolu Astara şəhərinə qədər çəkilib. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran)-Asta-

ra (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi cari ilin martında istismara buraxılıb. Yolum Rəşt-Astara hissəsində isə işlər davam edir. Yol tam istifadəyə verildikdən sonra təkə İran deyil, eyni zamanda, Cənub-Şərqi Asiya ölkələri də Rusiya və Avropa dövlətləri ilə ixrac-idxal əməliyyatları zamanı yükdaşıma dərəcəsi yüksəlib. Azərbaycan isə yükdaşımalardan əldə etdiyi tranzit gəlirin həcmi artıracaq.

3-9 oktyabr 2019-cu il

Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi qeyd olunub

Sentyabrın 30-da Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov tədbirdə çıxış edərək, mərkəzi bankçılığın keçdiyi tarixi inkişaf yolundan danışib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən biri kimi müsəlman Şərqində ilk demokratik respublika yarandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi hadisəyə yüksək siyasi qiymət verib və 2018-ci il Cümhuriyyət ili elan edilib. Xalq



Cümhuriyyətinin 100 illik yubileyi ölkə daxilində və xaricində çoxsaylı tədbirlərlə qeyd edilməkdədir. Mərkəzi bankçılığın yaranmasının 100 illik yubileyinə həsr olunmuş bugünkü mərasim də həmin silsilə tədbirlərin davamıdır. Dövlətimizin başçısı yubiley münasibətilə Mərkəzi Bankın bir qrup əməkdaşını yüksək dövlət mükafatları ilə təltif edib, bank işçilərinin əməyinə yüksək qiymət verib. Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın 100 illik yubileyi dövlətimizin başçısı tərəfindən ölkədə yeni nəsil iqtisadi islahatlara start verdiyi bir dövrə təsadüf edir. İqtisadi inkişafın mühüm səfərlərinə nüfuz edən bu islahatlar başlıca olaraq yeni, daha yüksək, dayanıqlı və inklüziv iqtisadi artım modelinə keçidi özündə ehtiva edir. Yeni iqtisadi model ölkəmizin yüksək, təqibedici inkişaf sürətini təmin etməklə Azərbaycanla ondan öndə olan dövlətlər arasında sosial-iqtisadi inkişaf səviyyəsinə görə fərqlərin azaldılmasını və əhalinin həyat-yaşayış standartlarını daimi proses olaraq yaxşılaşdırılmasını nəzərdə tutur.

“Son illər ölkədə həyata keçirilmiş makro-

iqtisadi stabilizasiya tədbirləri, o cümlədən son 3 ildə ölkədə makroiqtisadi sabitliyin yaranması, aşağı birrəqəmli inflyasiyanın təmin edilməsi, milli valyutanın sabitliyi də ölkə vətəndaşlarının real gəlirlərinin artmasına şərait yaradır. Yeni strateji dövrün çağırışları nəzərə alınmaqla Mərkəzi Bankın qarşısında mürəkkəb və şəərflı vəzifələr durur. Başlıca vəzifə bundan sonra da makroiqtisadi sabitliyin qorunması, xüsusən də inflyasiyaya təsir imkanlarının genişləndirilməsidir. Mərkəzi Bankın böyüyən etdiyi kimi, inflyasiyanın hədəflənməsi rejimində keçid inflyasiyanın əsasən faiz dərəcələri vasitəsilə idarə edil-
məsinə imkan verəcək. Bunun üçün monetar sferada islahatlara artıq start verilib”, - deyərək Mərkəzi Bankın sədri diqqətə çatdırıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə maliyyə-bank sahəsində görülən işlərdən danışaraq bildirib ki, Azərbaycanın son illər əldə etdiyi uğurlarda Mərkəzi Bankın sanballı rolu var. Parlamentin müvafiq komitəsi 15 ildən çoxdur ki, Mərkəzi Bankla əməkdaşlıq edir.

Mərkəzi Bankla iqtisadi strukturlar arasında koordinasiya ildən-ilə təkmilləşir. Mərkəzi Banka diqqət Azərbaycan iqtisadiyyatının dayanıqlı olması, həm də ölkədə sosial-iqtisadi proseslərin yeni məzmunu kəsb etməsi deməkdir. Mərkəzi Bankın nüfuzu, uğurlu fəaliyyəti Azərbaycanın dinamik inkişafına töhfə verməklə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan hədəflərə nail olunmasına xidmət edəcək. Dövlət müstəqilliyimizin bərpasından sonra Mərkəzi Bankın əsaslarının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xatırladan Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib: “Ülu Öndərin rəhbərliyi ilə ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətləri müəyyənləşdirildi, müasir tələblərə cavab verən monetar idarəetmə mexanizmi quruldu, çevik pul-kredit siyasəti həyata keçirilməyə başlandı. Eyni zamanda, ölkənin valyuta ehtiyatlarının formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edildi. Hazırda Mərkəzi Bankın və Neft Fondunun vəsaitlərindən ibarət strateji valyuta ehtiyatları təqribən

ÜDM səviyyəsinə bərabərdir. Bu vəsait ölkədə maliyyə dayanıqlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir”. Ş.Mövsümov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə mərkəzi bankçılıq daha da inkişaf etdirildi, milli ödəniş sisteminin inkişafında, müasir elektron ödəniş sistemlərinin formalaşdırılması, nağd pul tədaviyünün təşkili istiqamətində mühüm addımlar atılaraq beynəlxalq standartlara cavab verən müasir bank sistemi quruldu. Həyata keçirilən çevik və məqsədyönlü monetar siyasətin nəticəsi olaraq ölkədə uzunmüddətli və dayanıqlı maliyyə sabit-



liyinə nail olundu. Bu gün Mərkəzi Bank, burada yaradılmış peşəkar komandanın fəaliyyəti sayəsində böyük və uğurlu inkişaf yolunu keçib, müasir texnoloji baza-ya, geniş idarəetmə potensialına, yüksək korporativ dəyərlərə və insan kapitalına malik, beynəlxalq müstəvidə tanınan struktura çevrilib. Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Navid Hassan Naqvi təmsil etdiyim qurumun Azərbaycan hökuməti ilə 27 illik tərəfdaşlıqdan danışaraq deyib: “Biz ölkənin transformasiya xarakterli iqtisadi yolunun şahidi olmuşuq. Bu tərəfdaşlığın əsası Azərbaycanın yenidən müstəqillik qazandığı və onu qorumaq uğrunda mübarizə apardığı illərdə qoyulmuşdu. Vaxtilə beynəlxalq yardım alan Azərbaycan bu gün Dünya Bankının donoruna çevrilib. Dünya Bankı ilə əməkdaşlıqda baş vermiş bu transformasiya həm də onun göstəricisidir ki, Azərbaycan artıq digər ölkələrə də yardım göstərmək iqtidarındadır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Mərkəz Bank ölkənin iqtisadi düşüncəsinin və onun iqtisadi strategiyasının formalaşmasında mühüm rol oynayıb.



Tərəfdaşlığımız ərzində Dünya Bankının vəsaitləri ölkənin fiziki infrastrukturunun yenidən qurulmasına yönəlib. Bu, həmçinin Azərbaycanın neft sərvətləri sayəsində mümkün olub. Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin sədri Zakir Nuriyev deyib ki, ölkəmizdə biznes mühitinin yüksəlişi, dayanıqlı iqtisadi-siyasi sabitliyi, sosial-iqtisadi quruculuğu, genişmiqyaslı iqtisadi islahatlar Azərbaycanın regionda ən perspektivli ölkə olduğunu bir daha göstərməkdədir. Beynəlxalq aləmdəki nüfuzun qorunub saxlanması, əhalinin sosial vəziyyətindəki irəliləyiş və beynəlxalq iqtisadi reytinglərdəki yüksəlmə bunu təsdiqləyən əsas indikatorlardır. Dövlət müstəqilliyinin bərpasından ötən dövrdə Mərkəzi Bank öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirib. Uğurlu pul-kredit siyasəti nəticəsində inflyasiya ticarət tərəfdaşı olduğumuz ölkələrə nisbətə aşağı səviyyədə saxlanılıb ki, bu da iqtisadiyyatın rəqabətqabiliyyətinin artmasına və real sektorun inkişafına müsbət təsir göstərib. Mərkəzi Bank yarandığı gündən kommersiya bank sektorunun iştirakçıları ilə daim koordinasiya işləyərək, maliyyə-bank

sisteminin inkişafı üçün həyata keçirilən tədbirlərdə birgə fəaliyyəti təmin edib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək, Mərkəzi Bankın sədri Elman Rüstəmovun Şahmat Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə bu idman növünün inkişafı istiqamətində görülən mühüm işlərdən danışib. Bu məqsədlə geniş konsepsiya hazırlandığını, müvafiq dövlət proqramı qəbul olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, şahmata dövlət tərəfindən dəstəyin nəticəsində Azərbaycan şahmatçıları tarixdə ilk dəfə olaraq Avropa çempionu adını qazandılar. Sonra Mərkəzi Bankın 100 illiyi münasibətilə hazırlanmış yubiley poçt markasının imzalanma mərasimi oldu. Poçt markasını Mərkəzi Bankın sədri Elman Rüstəmov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə imzaladılar. Sonda Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən təltif olunmuş Mərkəzi Bankın bir qrup əməkdaşına mükafatlar təqdim edildi.



Vergi ödəyicilərindən vergi borclarının alınması üsulları

Vergiödəyicisinin vergi öhdəliyi yaranıqda borclarının alınması sahəsində hansı tədbirlər görülür?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, belə hallar baş verdikdə, vergi borclarının ödənilməsinin təmin edilməsinin üsullarından biri vergiödəyicisinin əmlakının siyahıya alınması və ixtisaslaşdırılmış açıq hərracda satılması qaydasında həyata keçirilməsidir. Vergiödəyicisinə məxsus əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə həmin əmlakın açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edilə bilər. Vergiödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergiödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa, digər əmlakı siyahıya alına bilər. Vergiödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yerləşdirilmiş hərrac təşkilatı tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır. Həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsi isə icra məmuru tərəfindən təmin edilir. Vergiödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitə-



silə də satılması mümkündür.

Bundan başqa, vergiödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20 min manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır və materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir. Cinayət işi başlandıq zaman əsasən ibtidai araşdırma müddətində yerli vergi orqanı tərəfindən mülki iddiaçı olaraq yayındırılmış vergi məbləğinin maddi ziyan kimi tanınması barədə iddia ərizəsi ilə həmin quruma müraciət edilir. Məhkəmənin ittiham hökmü ilə şəxs təqsirli bilinərsə, mülki iddia təmin edilir və vergi borcu üzrə məbləğin məhkum olunan şəxsdən tutulmasına qərar verilir. Vergi borcunun ödənilməsinin təmin edilməsinin əsas üsullarından biri də fərdi sahibkarların və hüquqi şəxslərin

icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Bununla bağlı yerli vergi orqanları tərəfindən ərizə ilə məhkəməyə müraciət olunduqdan sonra məhkəmə tərəfindən xüsusi icraat qaydasında 10 gün müddətində ərizəyə baxılaraq məhkəmə aqı qəbul edilir. Ərizə təmin edildiyi halda, qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilməsi qətnamənin icrasını dayandırır. Vergi borcunun ödənilməsi və ya silindiyi, eyni zamanda, məhdudiyyətin aradan qaldırılması üçün digər əsaslar yaranıqda, yuxarı vergi orqanının qərarı ilə şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılır.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı müddətli işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əməkhaqqı ilə cəmlənərək gəlir vergisinə, sosial və işsizlikdən sığorta haqqına cəlb edilir. İşçinin əsas iş yerində ay ərzində əldə etdiyi müddətli işdən gəliri 200 manatdan az olduğu halda, həmin gəlirdən gəlir vergisi hesablanır.

Son 15 ildə ölkədə ÜDM istehsalı 3,3 dəfə artıb

Son 15 il ərzində ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM istehsalı 2,8 dəfə artıb.

Bu sözləri oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“Həmin dövrdə sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 2,4 dəfə çoxalıb.


Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, o cümlədən tikinti-quradırma işlərinə yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə çoxalıb. Eyni zamanda, informasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb.

Dövlət büdcəsinin gəlirlər və xərcləri 18,4 dəfə, əhalinin nominal gəlirləri



ri 9,4 dəfə, vətəndaşların banklardakı əmanətləri 33,2 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 19,4 dəfə, orta aylıq nominal əməkhaqqı 7 dəfə, pensiyaların orta aylıq məbləği 9,3 dəfə artıb. Nominal əməkhaqqı və pensiyalar üzrə göstəricilərdə son artımlar nəzərə alınmayıb”, - deyərək T.Budaqov qeyd edib.

Yeni layihələr vasitəsilə dahi Nəsimi fəlsəfəsinə baxış



Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi-şeyr, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşası olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Qala-tamaşada Azərbaycan incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyasının nəzdində yaradılan qədim musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblının, o cümlədən Türkiyə, İran, İordaniya və Mərakeşdən dəvət olunan musiqiçilərin, ABŞ-dan caz ifaçısı, pianoçu Dan Tepferin, xanəndə Elsevər Muradovun ifaları din-

lənilib.

Nəfis bədii və video tərtibatla zəngin olan qala-tamaşa müxtəlif mədəniyyətlərin və zamanların görüşünü canlandıraraq rəmzi olaraq şeyr, incəsənət və mənəviyyat dünyasını təqdim edib.

Tamaşada, həmçinin dahi şair İmadəddin Nəsiminin müxtəlif yaşlardakı obrazı aktyorların təqdimatında canlandırılıb. Proqram ərzində İmadəddin Nəsiminin şeyr dünyasının ümumbəşəriyyəti, şairin müasir dövrlə səsləşən ruhu nümayiş olunub.

Qeyd edək ki, II Nəsimi – şeyr, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-dən başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatlığı

ilə reallaşan festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Dörd gün ərzində Nəsimi yaradıcılığına müxtəlif istiqamətlərdən diqqət yetirilib, yeni maraqlı layihələr vasitəsilə dahi şairin yaradıcılığına və fəlsəfəsinə baxış olub.

Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

“KREATİV İQTİSADİYYAT” TERMINİNİN ALTINDA NƏ GİZLƏNİR?

(əvvəli ötən sayımızda)
“Kreativ iqtisadiyyat”
paradixmasının
anatomiyasına dair

Kreativ iqtisadiyyat və ya biliklər iqtisadiyyatı - iqtisadiyyatın əqli mülkiyyətə əsaslanan xüsusi bölməsidir. Kreativ iqtisadiyyatın əsas xarakteristikalarına aiddir:

- insan fəaliyyətinin müxtəlif sahələrində yeni texnologiyaların və kəşflərin yüksək rolu;
- qeyri-müəyyənliyin yüksək dərəcəsi;

- artıq mövcud olan biliklərin böyük həcmi və yeni biliklərin yaranmasına olan kəskin zərurət. Bundan əlavə, kreativ iqtisadiyyat kreativ yanaşma nöqtəyi-nəzərindən xarakterizə olunur və bunun əsasında layihə təfəkkürü, kreativ təxəyyül (modernləşdirmə), praktiki istiqamət durur. “Kreativ iqtisadiyyat” anlayışı ilk dəfə 2000-ci ilin avqust ayında “Business Week” jurnalı tərəfindən dövrüyyəyə gətirilmişdir.

Hazırda kreativ iqtisadiyyatın lideri Böyük Britaniya hesab olunur (kreativ sferada çalışan insanların və şirkətlərin sayına görə, iqtisadiyyatda dövlət yönümü, kreativ məhsullardan gələn əhəmiyyətli mənfəət). Bu dövlət iqtisadi, mədəni və sosial qarşılıqlı fəaliyyət vasitəsilə milli iqtisadiyyatın inkişafının hüquqi bazasını, strateji və siyasi sənədlərini işləyib hazırlayır və bu prosesi davam etdirir. “Kreativ iqtisadiyyat” anlayışı mədəni, bədii və innovasiya məhsullarını və xidmətlərini

yaradan fərdlərin və biznesmenlərin məcmusu kimi müəyyən edilir. Bu sistem həmçinin yaradıcıların öz işlərini sərbəst təqdim etdikləri, rəylər aldıkları və ideyaları mübadilə etdikləri məkanları da ehtiva edir.

Kreativ iqtisadiyyatın əsası bu və ya digər ideyaların dəyərini yüksəltməkdən ötrü yaradıcı təxəyyülün insanlar tərəfindən istifadə edilməsidir. Con Hokins iqtisadi sistemləri təsvir etməkdən ötrü 2001-ci ildə kreativ iqtisadiyyat konsepsiyasını işləyib hazırlamışdır. Bu iqtisadi sistemlərdə dəyər torpaq, əmək və kapital kimi ənənəvi resurslardan yox, orijinalıqdan və kreativlikdən asılıdır. Konkret sahələrlə məhdudlaşan kreativ sənaye sferalarından fərqli olaraq “kreativ iqtisadiyyat” termini bütünlükdə iqtisadiyyatın kreativliyini təsvir edir.

Prof. Con Hokins təsdiq edir ki, ənənəvi iqtisadiyyatın yerinə kreativ iqtisadiyyat gəlməlidir.

Dünya nə qədər yenidən qurulsun, biz böhrandan təhlükəsiz çıxırıq.

Con Hokins Şanxay kreativlik məktəbinin dəvət olunmuş professoru, BMT-nin kreativ iqtisadiyyat üzrə Məsləhət Şurasının üzvüdür. Hokins, həmçinin BOP Consultants şirkətinə rəhbərlik edir, hökumətlərə, global şirkətlərə və xüsusi şəxslərə məsləhətlər verir. Hokins 2001-ci ildə “The Creative Economy: How Make Money from ideas?” (“Kreativ iqtisadiyyat:ideyalardan pulu necə əldə etmək olar?”) kitabı

nı yazmışdır.

Maraqlıdır ki, Hokinsin özü iqtisadçı deyil, yəni iqtisadi təhsili yoxdur. O, sənəşünas və arxitektordur. Lakin o, kreativ iqtisadiyyatın mahiyyətini izah edərkən, öz səlahiyyətləri haqqında bütün şübhələri aradan qaldırır. Con Hokins mahiyyətə sadə bir ideyanı sübut edir: əgər mütəxəssisə qərar qəbul edilməsində sərbəstlik verilsə, onda nəticələr gözlənilməyindən daha maraqlı və geniş olacaqdır.

Pul və ya texnologiyalar yox, məhz yeni ideyalar bu gün uğur, başlıca iş şəxsi məmnunluq gətirir. Kreativ iqtisadiyyat istehsal, xidmətlərə, ticarətə və əyləncə sferasına yeni həyat verir. O, insanların yaşamaq, işləmək və oxumaq istədiyi mühiti dəyişir ki, bu məkanda onlar fikirləşir, ixtira edir, kəşf edir, yaradır.

Kreativ iqtisadiyyat dünya iqtisadiyyatının sürətlə artan sahəsidir. O, gələnlərin əmələ gəlməsi, iş yerlərinin yaradılması və ixracın inkişafı hissəsində dinamikdir, çünki maddi resurslarla az bağlıdır. İqtisadçı və incəsənət nəzəriyyəçisi Pyer Luici Sakko həmçinin vurğulayır ki, kreativ iqtisadiyyat lokal xüsusiyyətləri daha yaxşı əks etdirir və qloballaşma dövründə eyniliyi qoruyub saxlayır. O, kreativ iqtisadiyyatın ən aktiv inkişaf etdiyi yerlər kimi Parisdə İL-de- Fransı, Daxili London və Milani göstərir.

Ardı var...

F.Qarayev,
BDU-nun dosenti

Koreya Azərbaycandan rəqabətqabiliyyətli məhsulların idxalında maraqlıdır



Koreya İdxalçılar Assosiasiyası (KOIMA) Azərbaycanın rəqabətqabiliyyətli məhsullarının

idxalında maraqlıdır.

Bu barədə sentyabrın 30-da jurnalistlərə müsahibəsində KOI-

MA-nın sədri Hong Kvang-Hee deyib. “Azərbaycanda aqrar sahə dinamik inkişaf edir. Koreyanın istehlak bazarı da böyükdür. Bakıda keçirilən Azərbaycan-Koreya biznes forumunda Azərbaycanın hansı məhsullarının hansı nəqliyyat-logistika marşrutları ilə Koreyaya ixracının mümkünlüyünü müzakirə edirik”, - deyə o qeyd edib.

Azərbaycanla İtaliyanın qarşılıqlı ixrac və investisiya potensialının artırılmasına dair müzakirələr aparılıb

Azərbaycan və İtaliyanın iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı ixrac və investisiya potensialının artırılması müzakirə olunub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, fondla İtaliyanın idarəetmə konsaltinq şirkəti “Avropa Evi-Ambrosetti”nin (The European House- Ambrosetti) nümayəndəsi Luca Miraglia ilə görüş keçirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan məhsullarının xarici



ölkələrdə təşviqi, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Görüşdə ölkələrimiz arasında

iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı ixrac və investisiya potensialının artırılması mövzusunda fikir mübadiləsi aparılıb.

AtaBank ilə ticarətinizi onlayn etmək zamanıdır

Elektron bizneslə məşğul olmaq və fəaliyyətini müasir dövrə uyğunlaşdırmaq istəyən sahibkarlara “AtaBank” ASC yeni e-commerce xidmətini təqdim edir. Elektron kommersiya xidməti vasitəsi ilə müştəri dünyanın istənilən nöqtəsindən asanlıqla internet sahifəyə daxil olaraq almaq istədiyi məhsulu sifariş verir və ödənişini çox rahat və təhlükəsiz şəkildə onlayn rejimdə həyata keçirir.

Onlayn ticarət sahibləri e-commerce xidmətinə qoşularaq internet mağazada və ya mobil əlavədə nağdsız ödənişləri rahat qəbul edə biləcəklər. Bir sözlə, bu xidmət onlar üçün virtual POS-terminal rolunu oynayacaq. Həmçinin, bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğula-



dı ki, dünyada rəqəmsallaşma tendensiyasının artdığı dövrdə ticarətin ənənəvi üsullardan əlavə informasiya texnologiyaları üzərindən də qurulması sahibkarlar üçün yeni müştərilər cəlb edir və AtaBank bu istiqamətdə dəstək göstərməyə daim hazırdır.

Pulsuz qoşulma, sərfəli əməliyyat faizləri, pulsuz AtaNet xidməti, yeni müştərilərin cəlb edilməsi kimi üstünlüklər verən

e-commerce xidməti haqda daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet sahifəsini ziyarət edə bilirlər - <https://ata-bank.com/az/> 25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Kreditləşmə ilə bağlı təkliflər müzakirə edilib

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Kredit Bürosunun (AKB) rəhbərliyi və assosiasiyanın “Kredit işi” Ekspert Qrupu arasında görüş ke-

çirilib. Görüşdə Ekspert Qrupu tərəfindən kreditləşmə ilə bağlı AKB-yə təqdim edilmiş təkliflərə baxılıb və bu istiqamətdə müzakirələr aparılıb. Sonda təkliflərlə bağlı müzakirələrin

davam etdirilməsi qərara alınıb. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

3-9 oktyabr 2019-cu il

Nizami Cəfərov - 60

Nizami Qulu oğlu Cəfərov 1959-cu il sentyabrın 21-də Qazax (indiki Ağstafa) rayonunun Zəlimxan kəndində müəllim ailəsində doğulmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdur. İlk yaradıcılıq nümunələri-seirləri, məqalələri orta məktəbin son siniflərində oxuduğu zaman «Azərbaycan pioneri» qəzetində, «Pioner» jurnalında dərc edilən N.Cəfərov tələbə olduğu illərdə Azərbaycan dilinin, ədəbiyyatının müxtəlif məsələlərini dərinlən öyrənməklə kifayətlənməmiş, tələbə elmi konfranslarındakı çıxışları ilə mütəxəssislərin, müəllimlərinin diqqətini cəlb etmişdir.

V.Hacıyevin «Azərbaycan gəncləri» qəzetinin 10 noyabr 1981-ci il tarixli nomrasında dərc olunmuş «Tədqiqatçı tələbə» məqaləsi aşağıdakı sözlərlə bitirdi: «İnanırıq ki, S.M.Kirov adına ADU-nun filologiya fakültəsinin V kurs tələbəsi Nizami Cəfərovun elm yolunda atdığı ilk uğurlu addımlar ona gələcək tədqiqatlarında böyük kömək göstərəcəkdir».

N.Cəfərov 1982-ci ildə filologiya fakültəsinə fərqlənmə diplomu ilə bitirərək Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturaya qəbul olunur. Azərbaycan dili tarixi sahəsində görkəmli müəxəssis olan professor Tofiq Hacıyevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparən gənc tədqiqatçı 1985-ci ildə, vaxtından əvvəl, «Azərbaycan dilində

sadə cümlənin struktur-semantik inkişafı» mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır. Lakin iş elə gətirir ki, Universitetdə qalıb işləmək üçün müvafiq ştat tapılmaz... Və elmi rəhbəri professor Tofiq Hacıyev öz nüfuzundan istifadə edərək yetirməsinin Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda müvəqqəti kiçik elmi işçi ştatı ilə təmin edilməsinə nail olur. İnstitutun elmi-ictimai həyatında fəal iştirak edən N.Cəfərov tezliklə gənc alimlər şurasının sədri seçilir, elmi araşdırmalarını davam etdirməklə yanaşı, milli müstəqillik uğrunda ideya mübarizəsi aparən gənc intellektualların sırasına qoşulur. Azərbaycan Yazıçılar İttifaqının (Yazıçılar Birliyinin) orqanı olan «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru, şair Nəriman Həsənzadə 1987-ci ildə N.Cəfərovu qəzetdə işləməyə dəvət edir. Azərbaycanda milli müstəqillik hərəkatının canlandığı, erməni təcavüzünün başladığı ilk illərdə qəzetin tənqid və ədəbiyyatşünaslıq şöbəsinə başçılıq edən N.Cəfərov türkçülük, azərbaycançılıq ideyalarının təbliğinə, Azərbaycan ədəbiyyatında milli mövzuların daha intensiv işlənməsinə çalışmış, həmin illərdə yazıb çap etdirdiyi «Azərbaycan İntibahı», «Böyük mədəniyyətin övladı, yaxud varisi»-liyin poetikası», «Tarixi özünüdə-

kin məntiqi və müasir özünüdəndiqin emosiyası», «Azərbaycan mədəniyyəti», «Müasir ədəbi proses, yaxud fəvqəladə vəziyyətdə düşüncələr» və s. məqalələri, «Füzulidən Vaqifə qədər» kitabları ilə ədəbi, elmi, ictimai mühitdə böyük maraq doğurmuşdur. N.Cəfərov 1991-ci ildə «XVIII əsr Azərbaycan ədəbi dili» mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alır, elmi rəhbəri Tofiq Hacıyevin yardımı ilə doğma Universitetə qayıdır və Türkologiya kafedrasında müəllim kimi fəaliyyətə başlayır. 1993-cü ildə isə həmin kafedranın professoru seçilir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası «Azərbaycan dili və ədəbiyyatı» bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərslərin hazırlanmasında fəal iştirak edir. 1993-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilir. Ötən əsrin 90-cı illərinin ortalarından Nizami Cəfərovun yaradıcılığının birinci, əgər belə demək mümkünsə, formalaşma mərhələsi bitib, ikinci - təkamül mərhələsi başlayır ki, davam etməkdə olan həmin mərhələnin əsas cəhəti yaradıcılığın çoxistiqamətliyi, genişplanlılığının daha da güclənməsi, diferensiasiyasının dərinləşməsi, bununla belə, tədqiqatçının ideya-metodoloji mövqeyinin



keyfiyyətə sabitləşməsidir.

Akademik Nizami Cəfərov ilk növbədə, Azərbaycan (indiki BDU) Dövlət Universitetinin yetirməsidir. Azərbaycanın bu böyük elm, təhsil mərkəzi onun dünya görüşünün formalaşmasında, düşüncəsinin sistemləşməsində həlledici rol oynamışdır. Və təsadüfi deyil ki, BDU filologiya fakültəsinin kollektivi doğma Universitetə qayıtdıqdan sonra N.Cəfərova böyük etimad göstərərək 1994-cü ilin əvvəllərində onu fakültəyə dekan seçmişdir. Elə həmin il «Bakı Dövlət Universitetinin xəbərləri»nin humanitar elmlər seriyasının redaktor müavini təyin edilmişdir. 1995-96-cı illərdə AAK Filologiya elmləri üzrə ekspert şurasının, 1997-ci ildə isə Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Müdafiəsi Şurasının üzvü olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1997-ci ildə N.Cəfərovun Azərbaycan filologiya sahəsindəki böyük fəaliyyətini nəzərə alaraq onu nazirliyin Elmi-Meto-

dik Şurasının «Azərbaycan dili və ədəbiyyatı» bölməsinə sədr təyin etmişdir. 1998-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Müdafiəsi Şurasının sədri təyin olunur. Və 2003-cü ildən - AAK filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin olunana qədər həmin vəzifəni uğurla yerinə yetirir. 1999-cü ildə yenidən BDU filologiya fakültəsinin dekanı seçilən N.Cəfərov həmin il eyni zamanda həmin fakültədə «Dədə Qorqud» elmi-tədqiqat laboratoriyasını yaradaraq ona rəhbərlik edir.

Zəngin elmi-tədris ənənələri olan böyük bir fakültəyə rəhbərlik etdiyi illərdə (1994- 2001) professor Nizami Cəfərov professionalı, yüksək demokratizmi ilə həm fakültədə, həm universitetdə, həm də ümumən respublikanın elmi-pedaqoji mühitində böyük nüfuz qazanır. Alimin «Azərbaycan türkcəsinin milliləşməsi tarixi» (1995), «Koroğlu»-nun poetikası» (1997), «Türk dünyası: xaos və kosmos» (1998), «Eposdan kitaba» (1999), «Genezisdən tipologiyaya» (1999), «Azərbaycan mədəniyyəti məsələləri» (2000) və s. kitabları, Azərbaycan, Türkiyə, İran və s. ölkələrdə onlarla elmi, elmi-publisistik məqalələri nəşr olunur. Və xidmətləri nəzərə alınaraq 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülür. Professor Nizami Cəfərov 2001-ci ildə BDU-nun Ümumi dilçilik kafedrasını yenidən təşkil edərək onun müdiri seçilir. Onun rəhbərliyi ilə kafedranın fəaliyyət proqramı hazırlanır, iş planları qaydaya salınır. Professor N.Cəfərov tez bir zamanda «Ümumi dilçilik» kursunun proqramını tərtib edərək nəşr

etdirir (2003), müasir dünya dilçiliyinin banisi F. de Sössürün məşhur «Ümumi dilçilik kursu»-nu rus dilindən Azərbaycan dilinə çevirib çap etdirir (2003).

Yüksək ixtisaslı dilçi, ümumən filoloq kadrların hazırlanmasına xüsusi fikir verən N.Cəfərovun ona qədər yetirməsi namizədlik dissertasiyalarını uğurla müdafiə etmiş, ondan artıq dissertantı isə tədqiqatlarını davam etdirməkdədirlər.

Professor Nizami Cəfərov 2001-ci ildə Azərbaycan AMEA-nın müxbir üzvü seçildikdən sonra ictimai və humanitar elmlər bölməsinin büro üzvü Azərbaycan AMEA «Xəbərlər»i ictimai və humanitar elmlər seriyasının dilçilik üzrə redaktoru, Nizami adına Azərbaycan ədəbiyyatı tarixi muzeyi Elmi Şurasının üzvü seçilmişdir. Onun «Azərbaycanşünaslığa giriş» monografiyasının (2002) Azərbaycan AMEA-da geniş təqdimat-müzakirəsi keçirilmiş, uzun illərin ardıcıl araşdırılmalannın məhsulu olan bu əsər milli akademik düşüncənin böyük marağına səbəb olmuşdur.

Professor Nizami Cəfərov Azərbaycan Prezidentinin 4 iyul 2001-ci il tarixli sərəncamı ilə Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin olunmuşdur. Onun gərgin fəaliyyəti nəticəsində Atatürk Mərkəzi bir neçə il ərzində respublikanın «beyin mərkəzlərindən biri»-nə çevrilmişdir. 2017-ci ildə AMEA-nın haqqı üzvü seçilmişdir.

Bu günlərdə 60 yaşını qeyd edən alimə möhkəm can sağlığı, işlərində yeni yaradıcılıq uğurları arzulanır.

Baybala Ələsgərov,
Beynəlxalq Nobel İnformasiya
Mərkəzinin vitse-prezidenti,
tarix üzrə elmlər doktoru

QAXDA AQRAR BÖLMƏDƏ YÜKSƏK DİNAMİKA QORUNUB SAXLANILIR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları həyatımızın bütün sahələrində real təcəssümünü tapmışdır.

Son 16 ildə qazanılan uğurların miqyası çox böyükdür. Həm də bu illər ərzində bütün sahələrdə yüksək dinamika qorunub saxlanılmışdır. Bu mənada 2019-cu ili də uğurlu il saymaq olar. Belə ki, cari ilin altı ayı ərzində kənd təsərrüfatında 13 faiz, bitkililik məhsullarının istehsalında 25 faiz artım əldə olunub, Cənab prezidentin təbircə desək, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, texniki-innovativ yeniliklərin tətbiqi öz nəticəsini verib. İqtisadi artım və inkişaf dinamika Qax rayonundan da yan keçməyib. Belə ki, 2019-cu ilin ötən dövrü ərzində bitkililik və heyvandarlıq məhsullarının istehsalında yüksək dinamikanın təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilmiş, ötən müddət ərzində 4684 hektar sahədə yazlıq bitkilərin, o cümlədən 999 hektar sahədə yonca, 392 hektar sahədə tərəvəz, 290 hektar sahədə vələmir, 191 hektar sahədə bostan, 321 hektar sahədə kartof, 1720 hektar sahədə dinamika qarğıdalı əkinini aparılmışdır.

Rayonun ərazisində ümumilikdə 165,6 hektar sahədə yeni fındıq bağları salınıb. Qax rayonu üçün ənənəvi əkin növü sayılan tütünçülük və baramaçılığın inkişafına xüsusi diqqət yetirilib, hər iki sahənin dirçəldilməsi üçün davamlı zəruri tədbirlər həyata keçirilir. Cari təsərrüfat ilində tütünçülüklə məşğul olan təsərrüfat subyektləri tərəfindən 455,6 hektar sahədə ətirli "Virciniya", 19 hektar sahədə "Berley" və 17 hektar sahədə digər tütün növləri olmaqla cəmi 181,6 hektar bütün tikinti aparılıb. İndiyədək 1000 tondan artıq yaşıl tütün yarpağı tədarük olunaraq rayonun istehsal və emal müəssisələrinə göndərilib. Tütün tədarükü davam edir. Aqrar sahə üzrə müəyyən

olunan strateji yol xəritəsində baramaçılığın inkişafı da üstün mövqeyə çıxarılıb. Bu il Qax rayonunda ötən ildəkinə nisbətən 4,5 ton çox olmaqla 29,8 ton yüksək keyfiyyətli barama istehsal olunub.

Cari ildən etibarən rayonda damazlıq barama istehsalına başlanılıb ki, nəticə etibarilə 2,5 ton elit məhsul tədarük edilib. Kümçülərə damazlıq barama istehsalına görə 107,4 min manat vəsaitin ödənilməsi, istehsal təyinatlı baramanın hər kiloqramına görə 5 manat olmaqla 134,3 min manat subsidiyanın verilməsi təmin olunub ki, bu da fermerlərdə əlavə stimula yaradıb.

Məlumat üçün deyək ki, cari ildə respublika üzrə 1,2 milyon hektarda taxıl əkilib. Qax rayonunda da taxılçılığa diqqət xeyli artırılıb. Belə ki, bu il rayonda payızlıq əkin sahələrinin 4991 hektarında dəmirçilər və ambrioziya qarşı kimyəvi mübarizə tədbirləri aparılıb, 758 hektar qarğıdalı sahəsində gövdə kəpənəyinə qarşı mübarizə tədbirləri görüldü. Nəticədə 2019-cu ilin məhsulu üçün əkilmiş 13 min 815 hektar payızlıq taxıl, o cümlədən 10 min 934 hektar buğda, 2881 hektar arpa sahələrində biçin uğurla başa çatdırılıb, 33 min 622 ton buğda, 7521 ton arpa məhsulu olmaqla cəmi 41 min 143 ton payızlıq dən istehsal olunub. Payızlıq dəninin orta məhsuldarlığı 29,8 sentner təşkil edib. Bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, yazlıq və payızlıq əkinə görə 2830 nəfər sahibkarlıq subyektinə 1 milyon 207 min manat yardım verilib.

Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişafının təmin edilməsinə zəmin yaradan və bu sahənin uzunmüddətli inkişafına gətirib çıxaran mühüm amillərdən biri cins maldarlığın inkişafı və dirçəldilməsi ilə bağlıdır. Qax rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Belə ki, cari ilin altı ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,9 ton artaraq 13427,9 tona, süd istehsalı 38,1 tondan 7265,6 tona, yumur-



ta istehsalı 26 min ədəddən 4 milyon 158 min ədədə çatdırılıb. Rəqəmlərə baxdıqda çox ciddi artımın olduğu göz önünə gəlir. Müvafiq müddət ərzində 5 özal inqibatorda 400 mindən artıq cücə çıxarılaraq əhaliyə satılıb.

Mövcud mal-qaranın saymazlığının qorunması, əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün epizootologiya tədbirləri vaxtında və uğurla icra olunub. Hazırda müalicə və profilaktika tədbirləri davam etdirilir. Yuxarıda da deyildiyi kimi, Qax rayonu üçün ixracəyönlü kənd təsərrüfatı məhsulları sırasında tütünçülük xüsusi yer tutur. Bu, hər şeydən əvvəl, onunla faydalıdır ki, tütünçülük gəlirləri sahədir. Odur ki, tütün istehsalına maraqlı ildən-ilə artır. Fermerlərin bugünkü fəaliyyətinə və qazandıqları nəticələrə diqqət yetirdikdə hər şey açıq-aydın görünür. Rayonda 10-15 hektar sahədə tütün əkinini aparən və bol məhsul götürən fermerlərin sayı az deyil, lakin bəzi çətinliklər hələ də qalmaqdadır. Tütünün becərilməsi və qurudulması hələ tam yüksək texnoloji vəziyyətə gətirilməyib. Bu da sovet sistemi dağıldıqdan sonra bir çox digər strateji sahələrə, o cümlədən tütünçülüyə diqqətin azalması ilə izah olunmalıdır.

Fermerlər inanırlar ki, dövlətimizin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində bu problemlər ara-

dan qaldırılacaq. Sözsüz ki, rayonda fındıqçılıq da prioritet sırada özünə yer alıb. Son illər bağlar genişləndirilir, aqrotekniki qulluq tədbirlərinin keyfiyyəti yaxşılaşır ki, bütün bunlar da məhsul istehsalına müsbət təsir göstərməyə bilməz.


Bundan başqa, taxılçılıqda, tərəvəzçilikdə, bostançılıqda yeni texnologiyaların tətbiqinə başlanılıb ki, bu da həm məhsuldarlığın yüksəldilməsinə, həm də keyfiyyətin yaxşılaşdırılmasına öz təsirini göstərib.

Qax rayonunda, eləcə də respublikamızın hər bir bölgəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər nəticədə Azərbaycan vətəndaşının sosial müdafiəsinə yönəldilib. Son bir ildə ölkəmizdə 2 milyon yeni iş yerinin yaradılması, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə müvafiq dövlət proqramlarının icrası nəticəsində yoxsulluq səviyyəsinin 49 faizdən 4,9 faizə, işsizlik səviyyəsinin 5 faizə endirilməsi bunun bariz təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə danışarkən demişdir: "2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri gündəlikdən çıxarmaqdır, insanların rifah halını yax-

şılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik". Göründüyü kimi, dövlətimizin başçısı Azərbaycan vətəndaşına daim diqqət və qayğı ilə yanaşı, onun rifahının yüksəldilməsini, sosial problemin həllini hər zaman əsas vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü, davamlı tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir ki, rayonların sosial-iqtisadi inkişafına dair üç mərhələ dövlət proqramlarının icrası nəticəsində 15 min kilometr avtomobil yolu salınıb, 31 yeni elektrik stansiyası inşa olunub, 4 böyük su anbarı tikilib, ölkə üzrə təbii qaz təminatı 95 faizə qaldırılıb, 15 "ASAN" xidmət mərkəzi, minlərlə istehsal və emal müəssisəsi, 44 olimpiya kompleksi, 17 aqropark fəaliyyətə başlayıb, 3200-dən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib, 640 tibb məntəqəsi inşa edilib və yenidən qurulub. Cari ilin əvəlindən ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələblərinə uyğun artırılması və identifikasiya, əhalinin gəlirlərinin bazar qiymətlərinə uyğunlaşdırılması, aztəminatlı insanların, xüsusi kateqoriyadan olan əhali qrupunun, minimum əməkhaqqının artırılması üzrə konkret və ümumən tədbirlərin görülməsi hər bir vətəndaşın sosial vəziyyətinə öz müsbət təsirini göstərib. Əhalinin kredit borchlarının silinməsi və yeni qaydalarda ödənişlərin təmin edilməsi az qala ölkə əhalisinin 30 faizdən çoxunu əhatə edib, minlərlə insanın üzləşdiyi problemin həlləsinə imkan yaradıb. Statistik rəqəmləri çəkməklə demək istədiyimiz budur ki, haqqı və yüksəliş dalğası respublikamızın hər bir şəhərini, kəndini, qəsəbəsini, yaşayış məntəqəsini əhatə edib. Bu həlqədə Qax rayonunun yeni və rolunu parlaq şəkildə görürük.

Zülfü İLYASOV,
bölgə müxbiri

Azərbaycanı vəsf edən musiqi toplusu işıq üzü gördü



Bu günlərdə XI Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində "bəstəkar-musiqişünas, sənətsünaslıq üzrə fəlsəfə doktoru, Xalq artisti Aygün Səmədzadənin ideya müəllifi və layihə rəhbərliyi ilə Azərbaycan 100 mahnıda" kitabının təqdimatı keçirilib. Mədəniyyət Nazirliyi və Nəfəs Sənət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mili Məclisin deputatı Jalə Əliyeva "Azərbaycan 100 mahnıda" kitabını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfə kimi dəyərləndirib. Aygün Səmədzadənin bənzərsiz yaradıcılığından söz açan Jalə Əliyeva deyib ki, o, əldə etdiyi bu sənət şöhrətini böyük zəhmət və əzmkarlıq bahasına qazanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyduğunu söyləyən Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Liderin siyasəti kursu bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bildirib ki, Azərbaycan mədəniyyətinin hamisi kimi tanınan Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva bu gün mədəniyyətimizin dünyada tanınmasına böyük töhfələr verməkdədir. "Ölkə başçısının müvafiq sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi və ötən ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi neçə-neçə belə layihələrin reallaşmasına təkan verib.

Bu istiqamətdə görülmə işlərin davamı olaraq məhz bu gün belə bir uğurlu layihənin təqdimatına toplaşmışıq", deyərək Jalə Əliyeva vurğulayıb. Kitabın çapını əlamətdar hadisə kimi dəyərləndirən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru professor Lalə Hüseynova deyib ki, Aygün Səmədzadə istedadlı bəstəkar olmaqla yanaşı, həm də gözəl musiqişünasdır. Məhz bu səbəbdən də kitaba Azərbaycan haqqında çox dəyərli əsərlər toplanıb. Xalqımızın neçə-neçə sevimli bəstəkarının əsərlərinin toplandığı bu kitabda Aygün Səmədzadə istər peşakar, istərsə də həvəskar bəstəkarların əsərlərinə yer ayırmaqla, onların hər birinin vətəna olan məhəbbətini yüksək qiymətləndirdiyini bir daha nümayiş etdirib. Tədbirdə AMEA-nın müxbir üzvi Rəna Məmmədova, Xalq artistləri Sərdar Fərəcov, Faiq Sücəddinov və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək Aygün Səmədzadə yaradıcılığından və onun milli bəstəkarlıq məktəbimizin inkişafındakı rolundan söz açıblar. Natiqlər qeyd ediblər ki, təqdim olunan bu kitabda Azərbaycan bəstəkarlarının 100 il ərzində bəstələdiyi 100 mahnı toplanıb. Toplu dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi dövlət himni ilə açılır və 100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cəhangir Cəhəngirov, Rəuf Hacıyev, Vəlif Adıgözülov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müss-

lüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların mahnılarını öz əksini tapır.

Belə bir layihənin reallaşmasını Aygün Səmədzadənin Azərbaycana olan sevgisinin bariz nümunəsi kimi dəyərləndirən natiqlər bu kitabın musiqi məktəblərinin şagirdləri və tələbələri üçün çox böyük əyani vəsait olacağını vurğulayıblar. Bütün iştirakçılara minnətdarlığını bildirən layihənin rəhbəri Aygün Səmədzadə belə bir kitabın XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunmasından qürur duyduğunu bildirib. Kitabın ərsəyə gəlməsinə 3 il qədər bir vaxt sərf olunduğunu söyləyən müəllif bildirib ki, bu layihə davamlı olacaq. Layihənin reallaşmasında əməyi olanları xüsusilə qeyd edən A.Səmədzadə deyib ki, bu kitabı vərəqləyən hər bir kəs nə vaxtsa unutduğu mahnını burda görəcək, yaxud da hansısa mahnını görməyəndə təəssüflənəcək. Bu ilk nəşirdir və yaxın gələcəkdə daha təkmilləşmiş nəşrləri musiqisevərlərə təqdim edəcəyik. "Bu, bizim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə bir töhfəmizdir. Mənim fikrimcə, başqa xalqlara nisbətən bizim bəstəkarlarımız Vətən mövzusunda daha çox müraciət ediblər. İnanıram ki, Azərbaycan bəstəkarlarının musiqisində Vətən mövzusu heç zaman tükənməyəcək, onlar üçün daim ilham və sevgi mənbəyi olacaq. Düşünürəm ki, bu mövzuda yazılmış bütün əsərləri bir kitaba yerləşdirmək mümkünsüzdür. İstərdik ki, bu nəşr musiqi məktəblərində tədris vəsaiti kimi istifadə edilsin". Tədbir kitabda yer almış ən məşhur və sevilən mahnılardan bir neçəsinin incəsənət ustalarımızın ifasında səsləndirilməsi ilə davam edib.

ELAN

Məlumat üçün bildiririk ki, "Günay Sığorta" ASC-nin faktiki ünvanı 01.10.2019-cu il tarixindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C ünvanına köçürülmüşdür. Xatırladaq ki, Cəmiyyətin Baş Ofisi bu günə qədər paytaxtın Nərimanov rayonu, Balaəmi Dadaşov 31/11 fəaliyyət göstərmişdir. Qeyd olunan dəyişikliyi nəzərə almağınızı xahiş edirik.

ETİBARSIZDIR

Məmmədova Rəna Müslüm qızının adına Bakı şəhəri Səbail rayonu Səid Rüstəmov küçəsi ev 3/6 mənzil 8 ünvanına verilmiş (kupça) qeydiyyat vəsiqəsi itdiyi üçün **etibarsız** sayılsın

Məmmədova Rəna Müslüm qızının adına Bakı şəhəri Səbail rayonu Səid Rüstəmov küçəsi ev 3/6 mənzil 10 ünvanına verilmiş (kupça) qeydiyyat vəsiqəsi itdiyi üçün **etibarsız** sayılsın

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cəhangir Qocayev, Abbas Əliyev

Dizayner:

Lamiyə NƏBİYEVA

Redaksiyanın ünvanı:

Əliyev küçəsi, 7

Redaksiya: +99412 566 09 60

Faks: +99412 514 14 27

Mühasibatlıq:

+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500